

№ 80 (9247) 18 APREL 2023-cü il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



İlham ƏLİYEV: "Bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır"

İkinci Qarabağ müharibəsində olda edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlardan biri da Zəngözür dəhlizinin açılması ilə Azərbaycanın Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) möhkətinə mühüm töhfə vermişdir.

Son illerde beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında da aktiv rol oynayan Azərbaycanın bu istiqamətdəki fəaliyyəti töqdir olunmaqdadır. Çünkü Prezident İlham Əliyevin qlobal təsəbbüsleri ilə Azərbaycan Avropa ilə Asiya arasında ticarət körpüleri yaradır. "Şərq-Qərb", "Şimal-Çənub" nəqliyyat dəhlizlərinin foal aktorlarından biri kimi Azərbaycan üzrənən düzən bütün öhdəlikləri yerinə yetirir. Bütün bunlara yanaşı, Cənubi Qafqazın lider dövləti Orta dəhlizin daha sonraları və etibarlı marşrut olması üçün mütərəqqi təkliflər irəli sürür. Bunlarla biri da Zəngözür dəhlizinin açılması təklifidir.

Hazırda Orta dəhliz üzərindən yüksək Avropana və Yaxın Şərqi dərinleşməsi üçün on tohlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut "Şimal" dəhlizindən orta hesabla 2500 kilometr quşadır və domir yolu ilə soyəbat müddətinə yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O, həmçinin keçidiylə ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır.

Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşə və Ağır Atletika üzrə Avropa Çempionatının gümüş medal sahibi Qamze Altuna

Əziz Cansu və Qamze!

İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatında qızıl və gümüş medallar qazanmışın münasibəti Sizi səmimi-qəlbən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal marşını sösləndirmeyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizi görə Sizə xüsuslu təşəkkür edirik. Bu bir dəha onu sü-

but etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi temsil edir və həqiqi işimizi destəkləyir. Bu, sərsilməz Azərbaycan-Türkiyə qardaşlığının növbəti tezahürüdür.

Biz Sizinlə ferx edir, bundan sonra da yeni-yeni qələbələr dileyirik.

Hörmətlə,

İlham ƏLİYEV və Mehriban ƏLİYEVƏ,

Bakı şəhəri, 16 aprel 2023-cü il

→ 6

→ 5

**Birinci vitse-prezident
Mehriban Əliyeva
Pasxa bayramı münasibətilə¹
paylaşım edib**

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında Pasxa bayramı münasibətilə paylaşım edib.

AZORTAC xəbər verir ki, paylaşımında deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını semimi-qəlbən tabrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!"



Xilaskarlıq missiyası
Zəfər strategiyasına çevrildi



Ramil USUBOV,
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi,
general-polkovnik

Necə ki, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev onilliklərdən sonra Qarabağda Azərbaycanın suveren hüquqlarını birmənalı şəkildə təmin etdi, eləcə də Heydər Əliyev ötən əsirin 70-80-ci illərində artıq itirilməkdə olan keçmiş Dağılıq Qarabağı Azərbaycana qaytardı.

■ Əgər Heydər Əliyev və onun polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəcili bacarığı olmasa, Azərbaycan məhv olacaqdı. Hüquqmühafizə və xüsusi xidmət orqanları Ulu Önderin rəhbərliyi altında sabitlik üçün tohfük doğuran zərərlər meyillər, ölkədə tüyəyan edən mütəşəkkil cənayətkarlığa, qanunsuz silahlı birləşmələr qarşı uğurlu faaliyyət göstərildilər.

■ Onun on böyük arzuları həyata keçib: Azərbaycanın dövlət müstəqilliyinin və iqtisadi yüksəlkisinin davamlılığı təmin olunub - tarixin ən qüdrətli Azərbaycanı yaradılıb; Qarabağda dövlət bayraqımız dağlıqları - Vətən savaşında böyük Zəfər qazanılıb. Bu möhtəşəm tarixi nailiyyətlərin mülliifi isə möhtəşəm Prezident İlham Əliyevdir.

■ Ulu Önderin mülliifi olduğu kursus uğurlu icrasının nəticəsi və Heydər Əliyev ideyalarının tentənəsi olan Zəfər misilsiz hərbi nailiyyətdir, inkişafın davamlılığının təmin edən aparcı faktordur. Eyni zamanda bunların əsas təmizləyici olan yeni tohlikəsizlik sisteminin təməlidir.

■ Conab Prezident İlham Əliyev hər zaman boyan edir ki, ərazimizdə yaşayış erməni əhalinin yalnız tohlikəsizliyi deyil, möşəllüyü, sosial rifahı, bütün hüquqları Azərbaycan dövlət tərofündən təmin edilecekdir. Onlar votondaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, tohlikəsiz, normal, rahat həyat boxş edəcək.

■ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi dəstək, həyata keçirdiyi toşəbbüsərərək döyüsi dərəcədən təməlidir. Heydər Əliyev Fondundan köməyi ilə Qarabağ və Şərqi Zangazurda yaradılan, bərpa edilən möhtəşəm mədəni-mənəvi incilərimiz, sosial obyektlər həm də Ulu Önderin əbədiyyəş ruhuna böyük ehtiramın nümunəsidir. Mehriban xanım Əliyevanın mülliifi olduğu layihələr yenidən connətənən qeyrətli olaraq hazırlanıb.

Səbrimizi sınağa çəkməyin!

Erməni vandallığı və revansızmanın yeni təzahürələri

Haylar İrəvanda daha bir şərəfsizlik etdirilir. İştirakçıların tohlikəsizliklərinə qabaqcadan zəmanət verdikləri beynəlxalq idman tədbiri zamanı bayrağımızın oldub qaparaq yandırıldı.

Bununla növbəti dəfə:

- Alçaq və yalançı olduqlarını dünyaya göstərdilər;
- Faşist xisəltində qaldıqlarını bütün cahana nümayiş etdirdilər;
- Hələ ağılanmadıqlarını, qisasçılıq hissi ilə yaşıdlıqlarını və yandıqlarını sübut etdilər.

Həm də bir daha yalnız dinc, silahsız, sülh niyyətli insanlar qarşısında "qəhrəmanlıq" edə bildikləri ortaya qoymalar.

Əsl ermənilik də bax budur!

Azərbaycan sülh istəyir, sülh sazişi bağlamaq istəyir!

Amma bunu alicənəbləqlə güzəşto gedərək, humanizm göstərərək edir.

"Dəmir yumruq" hər zaman hazır vəziyyətdədir!

Müzəffər Ali Baş Komandan İlham Əliyev daim dediyini edəndir!

→ 7



**"Sosial siğorta haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə**

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-ci bəndini rəhbər tutaraq **qərara alı:**

Maddə 1. "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddələr 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380; 2020, № 5, maddə 521, № 6, maddə 667, № 7, maddə 826, № 8, maddə 1015, № 12 (I kitab), maddə 1450; 2021, № 7, maddə 711, № 8, maddə 896, № 12, maddə 1309; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 654-VIQD nömrəli, 9 dekabr tarixli 680-VIQD nömrəli, 27 dekabr tarixli 766-VIQD nömrəli və 30 dekabr tarixli 780-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənalara ifadə edir:

1.1.1. sosial siğorta - bi Qanunla nözərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gölərlərinin və ya əlavə xorçlarının kompensasiya edilməsi; həbələri itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması;

1.1.2. məcburi dövlət sosial siğorta haqlarının subsidiyalasdırılması - siğortaendər (siğortaolunalar) torfəndən ödə-

nilmis məcburi dövlət sosial siğorta haqlarının bu Qanunun 14.1-ci maddəsində nözərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) torfəndən idarəciliyi hoyata keçirilən dövlət büdcəsindən konar müstəqil büdcəyə malik olan məqsədi dövlət maliyyə fonduna.

1.1.3. sorbət vəsait - dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarı-millik və illik noticolarına görə gəlir və xorçlar arasında müəyyən edilən müsbət qalıq;

1.1.4. investisiya goliri - investisiya fəaliyyətinin hoyata keçirilməsi noticəsində olən vəsait ilə homin vəsaitin olədə edilməsinə çəkilən xorc arasındaki forq;

1.1.5. sosial siğorta hadisəsi - siğortaolunana siğorta ödəməsinin ödənilməsi üçün əsas olun Qanunun 4-cü maddəsində nözərdə tutulan hallar;

1.1.6. siğortacı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial siğorta endər - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial siğorta haqlarının hesablanmasına və ödeniməsinə nəzarət üzrə fealiyyət istisna olmaqla) hoyata keçirən və siğorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər;

1.1.7. siğortaendər - Azərbaycan Respublikasında fealiyyət göstəren mülkiyyət və təşkilat-hüquqi formasından asılı olmayaq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyi ilə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, həbelə özünü və ya başqasını sosial siğorta endən digər şəxslər;

1.1.8. siğortaolunalar - xeyrino siğorta fealiyyəti höyata keçirən şəxslər;

1.1.9. siğortaolunun siğorta stajı - siğortaolunun xeyrino məcburi dövlət sosial siğorta haqqı ödənilən emək fealiyyəti dövrlerinin ümumi müddəti;

1.1.10. məcburi dövlət sosial siğorta haqqı - siğortalamaya görə siğortaçıya ödənilən pul vəsaiti;

A.Y.Rəhimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səforbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 17 aprel 2023-cü il

M.Q.İbrahimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səforbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 17 aprel 2023-cü il

"Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 1997-ci il 7 aprel tarixli 568 nömrəli, "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial siğorta haqqında" Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli, "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərinin rəhbər tutaraq, "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanunun 1.1.2-ci, 1.1.6-ci, 1.1.11-ci maddələrinde, 19.1-1-ci maddəsinin birinci cümləsindən və 19.1-2-ci maddəsinde nozorda tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti höyata keçirir;

1. Müəyyən edilsin ki:

1.1. "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.6-ci, 1.1.11-ci maddələrinde, 19.1-1-ci maddəsinin birinci cümləsində "organ (qurum)" dedikdə Dövlət Sosial Müdafiə Fonduşundan Azərbaycan Respublikasının 1997-ci il 7 aprel tarixli 568 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007,

maddə 349; 2006, № 7, maddə 587; 2007,

2. "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanununun totbiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Formanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007,

maddə 349; 2006, № 7, maddə 587; 2007,

3. "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanunun 1.1.2-ci, 1.1.11-ci maddəsinin ikinci hissəsində, "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

4. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

5. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

6. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

7. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

8. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

9. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

10. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

11. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

12. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

13. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

14. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

15. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

16. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

17. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

18. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

19. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

20. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

21. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

22. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

23. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

24. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

25. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

26. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

27. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

28. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

29. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

30. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

31. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

32. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissəsində," sözərli çıxarılın;

33. 2.1.2.1-ci bənddə "8-ci maddənin ikinci hissə



"Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə **qərara alıram**:

1. "Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 aprel tarixli Fərmani ilə təsdiq edilmişdir

Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi QAYDASI

1. Ümumi müddəələr

1.1. Bu Qayda "Sosial siğorta haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin (bundan sonra - sərbəst vəsait) investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar "Sosial siğorta haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2. Investisiya fəaliyyətinin həyata keçirilməsi prinsipləri

2.1. Investisiya fəaliyyəti aşağıdaqıdakı prinsiplər əsasında həyata keçirilir:

- 2.1.1. təhlükəsizlik;
- 2.1.2. ləkvidlik;
- 2.1.3. gəlirlilik;
- 2.1.4. müxtəliflik.

3. Sərbəst vəsaitin idarə olunması qaydası və yerləşdirilməsi istiqamətləri

3.1. Sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirliyik) tərofindən əməkdarlıq Investisiya Şurasının tərkibinə, sədr Azərbaycan Respublikasının emək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra - nazir) olmaqla, Nazirliyin iki nümayəndəsi, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) İdarə Heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Məlি�yyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Fondu nümayəndələri daxil edilir. Investisiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

3.2. Bu Qaydannın 3.4-cü bəndində nəzərdə tutulan hər bir maliyyə aləti üzrə investisiyanın müddəti, bu müddədə gəlirlilik hədəfi, investisiyanın minimal və maksimal həcmi, risk təhlilləri, o cümlədən maliyyə və əməliyyat riskləri, kontragentlərin seçilməsi, əqdlərin bağlanması və kredit riskinə dair tələblər, habelə in-

və kredit riskinə dair tələblər, habelə investisiyanın ümumi möbəlegi investisiya portfelinin 5 (beş) faizi höcmündən çox olmamalıdır.

3.3. Investisiya fəaliyyəti ilə bağlı qaralar hazırlanaraq təsdiq olunması Investisiya Şurasına töqdim edilmesi, həbələ investisiya fəaliyyətinin həyata keçirilməsinin təkili məqsədilə Fondun İdarə Heyətinin qərarına əsasən Fondda Investisiya Komitəsi yaradılır. Investisiya Komitəsinin fəaliyyəti İdarə Heyətinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

3.4. Sərbəst vəsait aşağıdakı maliyyə alətlərinə investisiya edilir:

3.4.1. Azərbaycan Respublikasının dövlət qiyməti kağızlarına;

3.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiyməti kağızlarına;

3.4.3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrərlər;

3.4.4. bu Qaydanın 3.4.1-3.4.3-cü yarım-bəndlərində qeyd olunan qiyməti kağızlar üzrə repo və öks-repo əməliyyatlarına;

3.4.5. bu Qaydanın 4-cü hissəsinin tələblərinə cavab verən banklarda yerləşdirilən depozitlər.

3.5. Sərbəst vəsaitin Nazirlik tərəfindən müyyənləşdirilən investisiyaya yönəldiləcək möbəlegi bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyə alətlərinə milli valyutada investisiya edilir.

3.6. Investisiya fəaliyyətini Fond həyata keçirir.

3.7. Bu Qaydanın 3.4-cü bəndində göstərilənlər istisna olmaqla, sərbəst vəsait sohmları, tərəmo maliyyə alətlərinə, o cümlədən qiyməti metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edile bilməz.

3.8. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək möbəlegi, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Fondun Mərkəzi Bankdakı hesabında saxlanılır.

3.9. Sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xorcları üçün Fondda ayrıca aparılır.

4. Sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri

4.1. Bir banka qoyulan depozitin möbəlegi həmin bankın xalis aktivinin 10 (on) faizindən çox olmamalıdır.

4.2. Banklarda depozito yerləşdirilən investisiyanın ümumi möbəlegi investisiya portfelinin 5 (beş) faizi höcmündən çox olmamalıdır.

4.3. Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərcəcələri fond birjasında bağlanmış sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrərlərinin golirliklilik dərcəcəsindən aşağı olmamalıdır.

4.4. Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozito qoyulur:

4.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin höcmindən yüksəklikdə yer alan banklara;

4.4.2. Fondun sərbəst vəsaitin hesabına əvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ilde gecikmiş öhdəliyi olmayan banklara.

4.4.3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrərlər;

4.4.4. bu Qaydanın 3.4.1-3.4.3-cü yarım-bəndlərindən qeyd olunan qiyməti kağızlar üzrə repo və öks-repo əməliyyatlarına;

4.4.5. bu Qaydanın 4-cü hissəsinin tələblərinə cavab verən banklarda yerləşdirilən depozitlər.

4.5. Sərbəst vəsaitin maliyyələşdirilən məsləhətlərindən istifadə oluna bilər:

4.5.1. investisiya fəaliyyəti ilə bağlı xorcların maliyyələşdirilən məsləhətlərindən istifadə oluna bilər:

4.5.2. mühərbi ilə əlaqədar əlliyyi müyyən edilmiş şəxslərin və şəhəd ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdiriləməsi;

4.5.3. Azərbaycan Respublikasının işgaldən azad edilmiş orazılardan sosial infrastrukturun yaradılması ilə bağlı xorclar;

4.5.4. Azərbaycan Respublikasının Prezidenti tərofindən müyyən edilən digər istiqamətlər.

4.6. Investisiya fəaliyyətinin həyata keçirilməsi istiqamətləri

5.1. Investisiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

5.1.1. təhlükəsizlik;

5.1.2. ləkvidlik;

5.1.3. golirliklilik;

5.1.4. müxtəliflik.

6. Hesabatlılıq

Investisiya fəaliyyəti, o cümlədən həmin fəaliyyətin noticələri barədə Nazirliyik tərofində ilə dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edilir.

3.1. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək möbədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirliyik) tərofindən əməkdarlıq Investisiya Şurasının tərkibinə, sədr Azərbaycan Respublikasının emək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra - nazir) olmaqla, Nazirliyin iki nümayəndəsi, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) İdarə Heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Məlīyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Fondu nümayəndələri daxil edilir. Investisiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

3.2. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan hər bir maliyyə aləti üzrə investisiyanın müddəti, bu müddədə gəlirlilik hədəfi, investisiyanın minimal və maksimal həcmi, risk təhlilləri, o cümlədən maliyyə və əməliyyat riskləri, kontragentlərin seçilməsi, əqdlərin bağlanması və kredit riskinə dair tələblər, habelə in-

"İşsizlikdən siğorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İşsizlikdən siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 836-VIQD nömrəli Qanunun icrasını təmin etmək məqsədilə **qərara alıram**:

1. "İşsizlikdən siğorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məslələlər həll etsinlər.

İşsizlikdən siğorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Ümumi müddəələr

1.1. Bu Qayda "İşsizlikdən siğorta haqqında" Azərbaycan Respublikası Qanunun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır və işsizlikdən siğorta fondunun sərbəst vəsaitinin (bundan sonra - sərbəst vəsait) investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

1.2. Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozito qoyulur:

1.2.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin höcmindən yüksəklikdə yer alan banklara;

1.2.2. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdiriləməsi;

1.2.3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrərlər;

1.2.4. bu Qaydanın 3.4.1-3.4.3-cü yarım-bəndlərində qeyd olunan qiyməti kağızlar üzrə repo və öks-repo əməliyyatlarına;

1.2.5. bu Qaydanın 4-cü hissəsinin tələblərinə cavab verən banklarda yerləşdirilən depozitlər.

1.3. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək möbədilə mövqüllər ilə əlaqədar əlliyyi müyyən edilmiş şəxslərin və şəhəd ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdiriləməsi;

1.4. Azərbaycan Respublikasının işgaldən azad edilmiş orazılardan sosial infrastrukturun yaradılması ilə bağlı xorclar;

1.5. Azərbaycan Respublikasının Prezidenti tərofindən müyyən edilən digər istiqamətlər.

1.6. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək möbədilə mövqüllər ilə əlaqədar əlliyyi müyyən edilmiş şəxslərin və şəhəd ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdiriləməsi;

1.7. Azərbaycan Respublikasının işgaldən azad edilmiş orazılardan sosial infrastrukturun yaradılması ilə bağlı xorclar;

1.8. Azərbaycan Respublikasının Prezidenti tərofindən müyyən edilən digər istiqamətlər.

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub



Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 17-də Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşü olub.

Heydər Əliyev Fondunun yaxından iştirakının Azərbaycan-ŞƏT əməkdaşlığını möhkəmləndirdiyini deyib, Azərbaycanın təşəbbüsü ilə ŞƏT-in katibliyində keçirilmiş bir sıra mühüm tədbirlər sayəsində Azərbaycanın mədəni-humanitar potensialının nümayis etdirildiğini

ildə Azərbaycan mədəniyyəti günü, "Nizami Gəncəvi İli" çərçivəsində "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" adlı tədbir keçirilib. O, Hey-

dəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.

əməkdaşlığın inkişafına dair fikr mübadiləsi aparılıb.

◆ ◆ ◆

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdası kimi fəal roluunu vurğulayan baş katib Can Min son dövrlər ölkəmizin təşkilatçılığında keçirilən tədbirlərdə fəal iştirakını təqdirdə edib. SƏT-in ötən ilin sentyabrında Səmərqəndə keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını xüsusi vurğulayan Can Min təşkilat ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışmışdır. Baş katib SƏT-in tədbirlərində

A.Ələkbərov bildirib ki, Səmər-qənd sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. O, Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdəş səviyyəsindən müşahidəçi səviyyəsi-ne yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidə

baycanda, eləcə də xaricdə Əməkdaşlıq Milli Liderin anadan olmasının 100 il- liyi ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciəti-nə hazırda üzv dövlətlər tərəfindən baxıldığını bildirən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. O, təmsil etdiyi təşkilatın tarixi və fəaliyyəti haqqında məlumat verib.

Sontien ilə görüşdü.
Lin Sontien iki ölkənin başçıları S
Cinpin və İlham Əliyevin rəhbərliy
altında Azərbaycan-Çin münasibətlə
rinin süreçlə inkişaf etdiyini bildirilir
dövlət başçıları arasında siyasi etimad
din müxtəlif sahələrdə uğurlu əmək
daşlıqına böyük təkan verdiyini deyildi.

Xarici Ölkələrlə Dostluq üzrə
Çin Xalq Assosiasiyanın sədri Li
Sontien Çin ilə Azərbaycan arasındakı
münasibətlərin qurulmasında
görkəmlü siyasi xadim Heydər Əliyevi

xın dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verdiyini deyib. Gələcəkdə hər iki ölkə ərazisində keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın vacibliyi vurğulanıb.

Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayan A.Ələkbərov Prezident İlham Əliyevin Pekində ikinci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakını yada salıb. O, Azərbaycanın sahib olduğu iqtisadi, habelə nəqliyyat-logistika potensialı ilə həmin təşəbbüsün icrasına böyük təhfələr verdikini deyib.

Görüşdə Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyanın gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yeni rəisi
kollektivə təqdim edilib

Aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Xalid Əhədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəyə yeni təyin olunmuş raisi Mürsəl İbrahimov həllətlidiqə təqdim adıb.

İmamova kollektivə təqdim edib.

Prezidentin göstərişi ilə bölgələrdə
vətəndaşların qəbulu kecirilir

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyyazov aprelin 17-də Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Rayon polis şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müräciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazırlılığını aidiyyəti baş idarə və idarə reislərinə tapşırıqlar verib.

Müraciətlərin eksəriyyəti yerindəcə həllini tapıb.

Bakı Limanı Çinin Çindao Limanı ilə anlaşma memorandumu imzalayıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan Çindao Limanı ilə anlaşma memorandumu imzalayıb.

memorandumuna göre, həm də Çin-dao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklerin Orta dəhliz vasitəsilə Azərbaycandan daşınması mümkün olacaq.

QSC-dən AZERTAC-a bildirilib ki, memorandumun əsas məqsədi Azərbaycandan keçən Orta dəhliz vasitəsilə daha böyük həcmdə tranzit yük axınıni cəlb etmək, adıçəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalasdırmaq və inkişaf etdirməkdir. Memorandumun şərtlərinə əsasən, tərəflər liman işinin təşkil və biznes tərəfdəşləri ilə əlaqələr

İmzalanma mərasimindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Çindao Limanı ilə qardaşlaşmış limanlar memorandumunun imzalanması münasibətilə inşa edilən abidənin açılış mərasimində iştirak ediblər. Çindao Limanı tərəfindən hədiyyə olunan və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox

A formal diplomatic meeting between Chinese and Azerbaijani delegations. The Chinese delegation is seated on the right, and the Azerbaijani delegation is on the left. They are engaged in discussion, with some members looking at documents or electronic devices. The setting is a modern conference room with a large map of a port facility displayed on a screen in the background.


yaşı olan mayakdan ibarət abidənin Qədim İpək yolu üzərində yerləşən Bakı Limanında ucaldılması Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrinin olmasına və müasir dövrədə bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək.

Qeyd edək ki, Çindao Limanının tərkibinə 5 liman ərazisi daxildir:

"Çindao Daqanq Liman ərazisi" "Huanqdao" neft ərazisi, "Qianwa" liman ərazisi, "Donqjiakou liman ərazisi" və "Veihai" liman əraziləridir. Çin Mərkəzi Asiya və Avropaya yənəqlində əhəmiyyətli paya sahib olmaqlı limanlar qrupudur. Bakı Limanı və Çindao Limanı arasında imzalanmış anlaşma memorandumu iki liman arasında əməkdaşlığı genişləndirmək yanaşı, Azərbaycan və Çin arasınd

ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək mühüm mərhələdir.

Şandonq Port Qrupuna daxil Çin-dao Limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalini inşa edibdir ki, burada bütün yükşırma insan mü-daxiləsi olmadan həyata keçirilir. Yü-kaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsilə li-man keçən il 26 milyon TEU kontey-ner aşırıb. Yükşırmasına görə Çin-dao Limanı Çinin 3-cü ən böyük li-manıdır. Çindao Limanının daxil ol-duğu Şandonq Port Qrupu Çin daxili-lində və ondan kənarda ən sürətlə in-kişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəq-�ində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üz-rə rekord həcmidə illik 1,6 milyard tonдан çox yük aşırıb və bu göstərici hər il daha da artır. Üstəlik, bu liman-lar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşıraraq dünya üzrə ən çox konteyner aşiran 3-cü liman olub.



Heydər Əliyev İli 2023

100 illik yubileyi ərafəsində olduğumuz Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsi yalnız əlamətdar günlərdə deyil, hər zaman böyük ehtiram və sevgi ilə anılır. Müasir tariximizin son 54 illik zaman kəsimi Heydər Əliyev, onun dövlətçiliyinin təməlinə çevirilən ideyaları ilə bir-başa bağlıdır. Bu dövrün bütün mərhələlərinin öz imzasını yanan Ulu Öndər, eyni zamanda qüdrətli dövlətin vətəndaşı olmaq haqqını baxış etdiyi milyonlarla insannın fəxrini, xeyirxahına və himayədarına çevrilmişdir.

Cox xoşbəxtəm ki, bu dahi Şəxsiyyətin parlaq izi mənimdə taleyi-məbədi həkk olunmuşdur. Uzun illor Heydər Əliyev komandasında çalışaraq Onun dəhəsini canlı sahibi olmuşam. Ulu Öndər bizim üçün əsl həyat məktəbi, mükməmlə idarəciliq ensiklopediyası olmuşda, dəyəri mülliim, kamıl örnək idi. Daim əndən öyrənidik və bu gün de öyrənik, dərs alırıq.

Heydər Əliyevlə bağlı xatirələrim惆dur. Onunla hər görüş, verdiyi tövsiyə və tapşırıqlar yaddaşında işli xatır kimi qalıb. Ümummilli Liderin yaxınlaşan müşahidə etdiyim bütün fəaliyyəti, birməmənlə olaraq, Azərbaycanın və azərbaycanlıların tohlükəsizliyinə, rəfahına, mənəfəyinə xidmət edirdi. Onlardan yalnız ikisi - əbediyyasən şəxsiyyətə ilk və son görüşlərimi böyük ehtiram, şükrənlə və həssas duyğularla bələdliyəm istərdim.

Təxminən 41 il öncə - 1982-ci il yanvar ayının 14-də Azərbaycana rəhbərlik edən Heydər Əliyev Molla Panah Vəqifin möqəbəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmüşdi. Mon Dağılıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər idarəsinin rəis müavini vəzifəsində çalışır və tədbirdə ictihami tohlükəsizliyin və təbəqəviyyətinə əməkdaşlığı təsdiq etdi. 1982-ci ilin 70-80-ci illərində Azərbaycanın ilk Qurtuluş, 30 il öncə isə ikinci Qurtuluş missiyasını başlatdı. O, hər iki dövrə - xalq və dövlət folakatı gir-



Xilaskarlıq missiyası Zəfər strategiyasına çevrildi

dabında olanda əsl Sərkərdə kimini meydana çıxıb, onu xilas etdi, ölkəsini, millətini tərəqqi və yüksələş yoluна çıxırdı.

Ümummilli Liderin fəaliyyətinin on mühüm uğurlarından biri də onun 1970-80-ci illərdə böyük uzaqqorunliklə və zərgər dəqiqliyi ilə həyata keçirdiyi Qarabağ siyaseti idi. Mon həmin prosesin də öncə müshahidəsi, sonradan isə icraçısu olmuşam.

60-ci illərdə hələ gənc olsan da, ermənilərin kompakt yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin sakını kimi aşkar gördürüm ki, respublikada coreyan edən mövafiq proseslər, küləlli sosial ədalətsizlik və sabotsız idarəciliğimiz bizim regionda daha acı fəsədlər törədir. O dövrədə rəsmi Bakının təsirindən konarda qalan, Azərbaycan torpağı ola-ola azərbaycanlıları mənəvi, psixoloji repressiyalara məruz qoyan bölgənin şovinist erməni rəhbərləri və qeyri-şovinist qurumları burada separatizm üçün münbət şərait formalasdır. Bölgədən sonra da, ermənilərin irəli çikılın bizi azərbaycanlı kadrlardan da Ulu Öndər bu proseslərə xüsusi həssaslıq, ayaq-sayıqlıq, on osası isə dənəməz vətənpərvərlik tələb edirdi. Bizlər Heydər Əliyev ənənə 70-80-ci illərindən artıq itirilməkdə olan keçmiş Dağlıq Qarabağ Azərbaycana qaytardı.

Həmin illərdə hələ gənc olsan da, ermənilərin kompakt yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin sakını kimi aşkar gördürüm ki, respublikada coreyan edən mövafiq proseslər, küləlli sosial ədalətsizlik və sabotsız idarəciliğimiz bizim regionda daha acı fəsədlər törədir. O dövrədə rəsmi Bakının təsirindən konarda qalan, Azərbaycan torpağı ola-ola azərbaycanlıları mənəvi, psixoloji repressiyalara məruz qoyan bölgənin şovinist erməni rəhbərləri və qeyri-şovinist qurumları burada separatizm üçün münbət şərait formalasdır. Bölgədən sonra da, ermənilərin irəli çikılın bizi azərbaycanlı kadrlardan da Ulu Öndər bu proseslərə xüsusi həssaslıq, ayaq-sayıqlıq, on osası isə dənəməz vətənpərvərlik tələb edirdi. Bizlər Heydər Əliyev ənənə 70-80-ci illərindən artıq itirilməkdə olan keçmiş Dağlıq Qarabağ Azərbaycana qaytardı.

Həmin illərdə hələ gənc olsan da, ermənilərin kompakt yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin sakını kimi aşkar gördürüm ki, respublikada coreyan edən mövafiq proseslər, küləlli sosial ədalətsizlik və sabotsız idarəciliğimiz bizim regionda daha acı fəsədlər törədir. O dövrədə rəsmi Bakının təsirindən konarda qalan, Azərbaycan torpağı ola-ola azərbaycanlıları mənəvi, psixoloji repressiyalara məruz qoyan bölgənin şovinist erməni rəhbərləri və qeyri-şovinist qurumları burada separatizm üçün münbət şərait formalasdır. Bölgədən sonra da, ermənilərin kompakt yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin sakını kimi aşkar gördürüm ki, respublikada coreyan edən mövafiq proseslər, küləlli sosial ədalətsizlik və sabotsız idarəciliğimiz bizim regionda daha acı fəsədlər törədir. O dövrədə rəsmi Bakının təsirindən konarda qalan, Azərbaycan torpağı ola-ola azərbaycanlıları mənəvi, psixoloji repressiyalara məruz qoyan bölgənin şovinist erməni rəhbərləri və qeyri-şovinist qurumları burada separatizm üçün münbət şərait formalasdır. Bölgədən sonra da, ermənilərin kompakt yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin sakını kimi aşkar gördürüm ki, respublikada coreyan edən mövafiq proseslər, küləlli sosial ədalətsizlik və sabotsız idarəciliğimiz bizim regionda daha acı fəsədlər törədir. O dövrədə rəsmi Bakının təsirindən konarda qalan, Azərbaycan torpağı ola-ola azərbaycanlıları mənəvi, psixoloji repressiyalara məruz qoyan bölgənin şovinist erməni rəhbərləri və qeyri-şovinist qurumları burada separatizm üçün münbət şərait formalasdır.

Ümummilli Liderimizlə son görüşümüz 2003-cü ilin 8 iyulundan oldu.

Tohlükəsizlik Şurasının iclasında al-

dığım tövüsərindən indi de nisgillə və həyəcanla xatırlayıram. Müalicə

üçün qardaş Türkiyəyə gedəcək cə-

nab Prezident bizo əzəsələtləri-

ni, gətirənləri verdil. O, Azərbay-

cənədən, məsələq-qurulmuş

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsələləri

gələcək məsə

YAP nümayəndə heyəti İstanbulda Ayasofya məscidini ziyarət edib

Nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb

**Yeni Azərbaycan
Partiyası (YAP) Səd-
rinin müavini - Mər-
kəzi Aparatın rəhbəri
Tahir Budaqovun
başçılıq etdiyi nüma-
yəndə heyəti aprelin
15-də İstanbulda
Ayasofya məscidini
ziyarət edib.**

AZERTAC xəbər verir ki, YAP İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyevdən ibarət nümayəndə heyəti bu qədim dini məbədin tarixi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, istifadəyə verildiyi 537-ci ildən 1453-cü ilədək kilsə, həmin tarixdən 1934-cü ilədək məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fealiyyət göstərir. Türkiyə Nazirlər Kabinetinin 1934-cü il nobravi 24-də qəbul etdiyi qərarla Ayasofya məscid kimi fealiyyətini dayandırıb, muzey olaraq ziyarətçilərin tətbiq olunan qərarı ləğv edib. Həmin gün Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidi qərəbatlaşdırılmış halda fərman imzalayıb. Beləliklə, 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Ayasofya 86 ildən sonra yenidən müsəlmanların üçün ibadət yerinə çevrilib.

Nümayəndə heyətinin üzvləri Ayasofya məscidi ilə tanışlıqlan sonra votondaşlarla səhəbət ediblər. Bildirilib ki, Türkiyə-Azərbaycan birliliyi dünənə və regionda böyük əhəmiyyət malikdir. Votondaşlar da "Bir millət, iki dövlət" tezisini bir daha xatırladılar. Sonra nümayəndə heyəti Fatih Bölgəsinin nəzdindəki kitabxanada olub, YAP nümayəndə heyətinin üzvlərinə kitabxananın fealiyyəti barədə məlumat verilib. Bildirilib ki, buradakı kitab fondu həm tö-



ləbələr, həm də votondaşlar üçün olçatandır.

Nümayəndə heyətinin üzvləri daha sonra Bağcılar Bölgəsiyin təskil etdiyi xalq iftar morasimində iştirak ediblər. Dostluq və qardaşlıq mesajlarının verildiyi iftar morasimində dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı bir daha vurğulanıb. Bildirilib ki, Azərbaycan və Türkiyə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə destek olublar. Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli inkişaf yolu keçib və dünyada söz sahibino çevrilib.

YAP nümayəndə heyəti İstanbulun Zeytinburnu ərazisindəki İmam Cəfər Sadıq məscidində yerli sakinlərlə görüşüb. Görüşdə Azərbaycanın və Türkiyənin vahid yummruq kimi bütün milli hədəfləri reallaşdırmaq əzminde və iqtidarından olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlər ölkələrimizin rəhbərləri tərafından dəha yüksək səviyyəyə çatdırılmaqdır, bir səra sahələr üzrə iso keyfiyyətə yeni müstəvivə keçməkdədir.

Bununla da YAP nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.



İlham ƏLİYEV: "Bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır"

Dəhlizlilik

Bu dəhliz həm də tarixi Böyük İpek yolu nəyən yenidən canlandırılmasına şərait yaratır.

Orta dəhliz vasitəsilə yüksək Çin, Qazaxistən, Türkmenistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropana daşınacaq. Bu dəhlizin əhəmiyyətini artırın digər məsələ isə Rusiya-Ukrayna mühərəbəsidir. Çünkü Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı (Aİ) bazarlarına məhsulların toðarükündə problemlərin yaranması Orta dəhlizə olan maraþı dəha da artırb. Bir baxımdan dəhlizin fealiyyətinin gücləndirilməsi Qəbələ ilə Şərqi arasında többi köprü rolu oynayan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatari yüksək hesabla 20-25 günə Cindən Avropana çatdırır ki, bu da nəqliyyat dəhlizinin osas əsaslı tətbiklərindən biridir. Yaxın zamanlarda realliga çevriləcək Zəngəzur dəhlizinin hom bölgə, həm də ümumiyyətkən Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır. Artıq xeyli müdəddətir ki, İlham Əliyevin nozartı altında bu istiqamətdə böyük işlər həyata keçirilməkdədir. İndi osas məsələ dəhlizin quru yollarının açılışına istiqamətlenib. Bu istiqamətə də 2 layihə realaşdırıldı - Horadiz-Zengilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zengilan-Ağbənd avtomobil yolu.

Horadiz-Zengilan-Ağbənd dəmir yolu xətti bə il, Horadiz-Cəbrayıl-Zengilan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək. 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində rəsədxâşlıq etmişdir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati mənecələrin aradan qaldırılmışdan və qapalı logistik dövrünə formalasmasından gedir. 2022-2027-ci illərdə Orta dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsib edir. "Biz razılaşdıq ki, bu marşrutda artan mərada tam yararlanıb və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, həm də Beynəlxalq tərfəydarlıqla six qarşılıqlı əlaqə Şərqi-Qərb istiqamətində yüksək inkişafın sabitliyini və operativliyini təmin etməyə imkan verəcək".

İlham Əliyev isə vurgulayıb ki, Qazaxistən neftinin Azərbaycandan keçməkən tranzitinin başlanması, Orta dəhlizin imkanlarını tam həcmədə səfərər etmək üçün iki ələkənin nəqliyyat-logistika infrastrukturlarının birləşdiriləməsi üzrə ciddi işin başlanmasına barədə qərarlar qəbul edilib: "Bu gün biz "Şərqi-Qərb" marşrutu üzrə yükdaşlımların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin on yaxın vaxtda qurğusunun tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşdırılır".

Ümumiyyətə, bu dəmir yolu strateji əhəmiyyəti olduqca böyük. Çünkü bu nəqliyyat infrastrukturunu Azərbaycanın vətəndaşlarının azad olunmuş torpaqlara gedisi-gəlişinin tominatında əhəmiyyətli rol oynayaçaq və on mühüm məsələ Azərbaycanın osas hissisi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verə bilər.

Bu dəhlizin açılması ilə eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. Zəngəzur dəhlizi ilə həm də Avropana enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcədiddə 330 KV-luq yarımstansiyaların tikilməsi və xətti Zəngəzur dəhlizini vasitəsilə Naxçıvana çökülməsi və həmin xətti vasitəsi ilə elektrik enerjisi Tərəvəzə, oradan da Avropana bazarına ixrac edilməsi məsələsi gündəmdədir.

Ən önəmlisi isə bu dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməkən Avropana ilə Asiyani birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın goləcəkdi iqtisadi potensialına böyük töhfə verəcək.

2021-ci il oktyabrın 26-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin birgə tomləni qoymaları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zengilan-Ağbənd avtomobil yoluun da tikintisi davam etdirilir. Uzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Göründüyü kimi, Zəngəzur qardaş Türkiyə Respublikası üçün önemli iqtisadi imkanları təmənəyacəq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdəşlərindən biri olan Azərbaycanın birbaşa quru yolla bağlanacaq. Bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm





● 18 Aprel Tarixi Abidələrin Mühafizəsi Günüdür

Bu əlamətdər gün UNESCO-nun abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzərində qeyd edilir. Məqsəd maddi-mədəniyyət abidələrinin qorunması kimi olduqca mühüm masaləni dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Beləcə, hər ilin 18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü başarıyyətinin mədəni irsinin müxtəlifliyini, onların əzif aspektlərini və qorunmalar üçün lazımlı olan səyləri bir daha nəzərə çarpdır.

1983-cü ildə UNESCO tərafından Tarixi Yerlər və Abidələrin Mühafizə Şurasının (COMOS) təklifi ilə təsis edilib və Tarixi Abidələrin Mühafizəsi Günü ilk dəfə 1984-cü il aprelin 18-də dövlətlərərası səvəyyadə təşkil olunub.

Dünya ictimaiyyətinin narahət edən məsələlərdən biri də dünya-da minlərlə abidənin mahv olmaq təhlükəsidir. Bu əməada, Tarixi Abidələrin Mühafizəsi Günüün qeyd olunması böyük əhəmiyyət daşıyır.



Azərbaycanın maddi-mədəniyyət abidələrinin zənginliyi daim diqqət çəkir

Həmin gün dünənin bir çox ölkəsinə müxtəlif tədbirlər, konfranslar, "döyürmə masa"ları təşkil edilir. Ölkəmizdə də bu əlamətdər gün hər iki tədbirlərlərə qədəm olunur. Həmin gün qoruqlarda, tarixi məkanlarda abidələr və tarixi yerlərin qorunmasının təbliğ möqsədi müxtəlif tədbirlər, sərgilər keçirilir.

Qədimliyin nişanələri...

Tarixi yadigarlar olan məğaralar, məbədler, saraylar, məbədler, məscidlər, körpülər, ovdanlar, gümüşlər, minarələr və digər abidələr əsrlərin, minilliklərin sort sinəqlərindən keçərək bəzindən müsbət çatılar. Bu abidələr xalqların məsilsiz mənəvi sorvətidir. Onlar tarixi qədimliyin nişanələridir.

Azərbaycanın maddi-mədəniyyət abidələrinin qədimliyi və zenginliyi ilə dəqiqəcən ölkələrdən biridir. Azix məğarəsi, Tağlar məğarəsi, Qobustan, Gemiqaya və Kalbəcər qayaüstü tasvirleri, Çıraqqala, Cavansir, Oğlangala, Gültəstan, Əlincə kimi qalalar, Möməno xatun türbəsi, Yusif ibn Kuseyr türbəsi, Şirvanşahlar sarayı, İrəvan sərdən sarayı, Şəki xan sarayı, Şah Abbas məscidi, Göy məscidi, Cümə məscidi, Təzəpə məscidi Yuxarı Gövhərəğa və Aşağı Gövhərəğa məscidləri və digər nadir memarlıq nümunələri bu məməkənlərin qodum sivilizasiya maskonlarından olduğunu, sonrakı dövrlerde inkişaf etdiriyini söyləməyə osas verir.

Azərbaycanda həm yerli, həm də dünənə əhəmiyyətli abidələr özündən vəzifələr vurub. Yalnız uzaq tarixi dövrlərə deyil, elə otuz il yaxın müddətə baş verən iki səvəda - Birinci Qarabağ müharibəsi və ikinci Qarabağ müharibəsindən və 1990-ci illərdən təxminən 2000-ci ildən Ərəbşəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birləşdir, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Amansız müharibələrin və işğalların tarixi abidələrə vurdugu zərbələr

Təsəssüf ki, zaman-zaman tarixi abidələrə toplu folakotlu, eləcə də insanlar, əlaqədar təşkilatların laqeytiyi, biganəliy məhəv sürükliyət. Tarixi yadigarlarla olan maddi-mədəniyyət nümunələrinə deyin, əlaqədar təşkilatların işğalların və digər abidələr əsrlərin, minilliklərin sort sinəqlərindən keçərək bəzindən müsbət çatılar. 2000-ci ildə İrcətishor Qız qalası və Şirvanşahlar Sarayı ilə birləşdir, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

mədəniyyət abidələri vardi, eyni zamanda həmin qorunmasına yardım haqqında" sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar Sarayı-Kompleksində, Naxçıvanda Möməno Xatın və Qarabığlar türbələrində, Şəki Xan sarayında bərpa və yenidənqurma işləri aparılıb.

2000-ci ildə İrcətishor Qız qalası və Şirvanşahlar Sarayı ilə birləşdir, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Ermonianan tarofindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Məhərəbələr Azərbaycanın da zəngin mədəniyyət abidələrinə ağır zərbələr vurub. Yalnız uzaq tarixi dövrlərə deyil, elə otuz il yaxın müddətə baş verən iki səvəda - Birinci Qarabağ müharibəsindən və ikinci Qarabağ müharibəsindən və 1990-ci illərdən təxminən 2000-ci ildən Ərəbşəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birləşdir, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Məhərəbələr Azərbaycanın da zəngin mədəniyyət abidələrinə ağır zərbələr vurub. Yalnız uzaq tarixi dövrlərə deyil, elə otuz il yaxın müddətə baş verən iki səvəda - Birinci Qarabağ müharibəsindən və ikinci Qarabağ müharibəsindən və 1990-ci illərdən təxminən 2000-ci ildən Ərəbşəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birləşdir, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.

Respublikamız tərəfindən 1990-ci illərdən təsəssüf həmin orazılarda qalmış, dünənən əməniyyətini təmin etməyi istəyən qeyd edik ki, Yer üzünən bozı orazılari bu gün de sühə və əməni-əmənlik icrasında deyil. Sihalardan açılan atəşər, atılan bombalar neço-neço insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlara noticəsindən həm də tarixi abidələr dağıntılarla məruz qalırlar.



«AZƏRBAYCAN» qəzetiinin 1918-ci il 6 dekabr (Cümə günü) tarixli 57-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

AZƏRBAYCAN

INNA LILLAHİ VƏ İNNA İLEYHİ RACİUN

Məhəmməd Həsən, Əliyevdər, Səftar Şərifov qardaşları, öz sevgili qardaşları Əjdər Şərifovun vəfətini kamalı-hüzün və təhəssürla [böyük bir hüzün və həsrətlə] öz qövm-əvərlə və dost-aşınlarına xəbər verirlər. Təşviyi-canazası [canazanın yola salmış] bu gün cümlə saat 9-da Suraxanski küçədə 221 nömrəli evindən qaldırılıb Hacı Pirverdi məscidinə aparılacaqdır.

b/16

AZƏRBAYCAN ŞURAYI-MİLLİ İDARƏSİNDE:

Bununla, Azərbaycan Cümhuriyyəsi Məclisi-Məbusanı əzasına elan olunur ki:

1 - Məclisi-Məbusan kanuni-əvvəlin (dekabr) 7-də, saat 1-də, Məclisi-Məbusanın (Nikolayevski caddə ev nömrə 8) iniqad edəcəkdir [baş tutacaqdır].

2 - Müvəqqəti şəhadətnamələr almaq üçün əzəzarın Məclisi-Məbusanın idarəyə gəlmələri rica olunur.

3 - Hələ üçün xüsusi rəvayətə hazırlanan, feqət texniki şəraitinin naməsində olduğuna [göra] düküliyə [iriş] biletləri məhdud edilmişdir. Hənsilə ki, almaq üçün Parlament əzasına müraciət edilməsi lazımdır.

4 - Siyasi nümayəndələr üçün xüsusi localar hazırlanmışdır.

5 - Matbuat nümayəndələri feqət [yalnız] idarələrindən əllərində vəsiqəsi olmaq üzrə buraxılacaqlardır.

b/17 1-1

Operetta

Axşam tamaşı

Azərbaycan Hökuməti Teatrosu

Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli Qardaşlarının Müdiriyəti cümlə günü rəbiül-əval yəvəni 1-də (dekabrin 6-sı) 1918-ci ildə bu mövsümüdə birinci dəfa olaraq müntəbat [tanınanlı] bir surətdə mövqeyi-tamaşa qoyulacaqdır:

Üzeyir bayın yazmış olduğu müşəhr

"O OLMASIN BU OLSUN"

operettası.

Bu oyunda toy hamamı macılısında gözəl mənzərələr olub, oxuyan və çalan

olasıdır və toy macılısında oyunçu qız və oğlan oynayaqlar.

Biletler teatrın kassasında satılmışdır.

Tamaşa başlanacağından axşam saat 8-in yarısında.

Dırıjor: Üzeyir bəy Hacıbəyli.

Məsul: Xəlil Hüseynzadə.

Rejissor: Hüseyin Ərablı.

Müdir: Zülfüqar bəy Hacıbəyli.

QISMİ-RƏSMİ [RƏSMİ HİSSƏ]

Ərazi Nəzarətində

- Ərazi Nəzarəti dəftərxanısının müdürü Şimakovski məzuniyyətindən qayıdır öz vəzifəsi ifasına başlığından, Şpitalski dəftərxana müdürü vəzifəsindən azad edilib, kanuni-əvvəl [dekabrin] 1-indən Ərazi Nəzarəti idarəsini naçalnıq qəsəbəsindən qalır.

- Ərazi departmanının kənd və fallahat [kənd təsərrüfatı] hissəsi müttəxəssisi Stanislav Franseviç Freytaq kanuni-əvvəlin 2-dən Gəncə quberniyasına aqronom təyin edilir.

- Ərazi və Dövlət Əmlak Nəzarətinin qulluqçuları üzrə surətdə qulluğa gəlmədikləri zaman idmətlərindən konar ediləcəklərdir.

Ərazi naziri X. P. Sultanov

BAKİ, 6 KANUNI-ƏVVƏL [DEKABR]

Paytaxtimizda iqtam edən Avropan və Amerikanın ən mədəni millətləri nümayandaları, öhdələrinə götürdükleri müstəqim vəzifəni ifa etmək təşəbbüsündən bulunuqlaşdır, yəqin ki, Qafqaz millətlərinin məisafatı və güzərənin daxi nəzər yetirməmişdir.

Ehtimal, bunar təmadasa bulunduqları məhəlli [vəlli] millətlərin haliövəsinin [vəziyyətini], onların qayğı və əməllərinin [arzularını], təbatielərin, xüç [xasiyyət, təbiat] və adətinin [adətlerini], mədəni və iqtisadi cəhətlərinin daxi müsəhəbət etməyəcəklər, ki, burası məsiyi, həm də etnoqrafi nöqtəyi-nəzarətlərindən hər bir mədəni avropalınlara dəqiqətli edəcək fəqərədir [məsalədən, mövzudur].

Bunun, bice, məməlatkimiş üçün böyük-böyük əhəmiyyəti vardır. Bütün, özümüz müştəqil yaşamağa və özümüz idarə etmeye müştəqdir bir millət nəmi dəqiqəməddi iddiasında olub da istiqlaliyyətimizi tələb edir. Burası da badilidir [aydındır] ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məsələn, Avropanın özündə bir çox ufacı müstəqəl dövlətlərənək bəri mövcuddur ki, Hollanda, Belçika, İsviçrə, Danimarka və sairədən ibarətdir. Bunar mədəni bir millət olmaqları, əhəmiyyətli adətərənək bəri mövcuddur ki, Avropanın böyük millətləri istiqlaliyyəti siyasi, mədəni və itcmiəti cəhətlərinə layıq olan bir milləti öz işlərinə qəbul edib onun bir mükünlətə ugṛamasına bəis olmayırlar. Məs

«AZƏRBAYCAN» qəzetiin 1918-ci il 6 dekabr (Cümə günü) tarixli 57-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

Şu axırıncı paylandı kəlməsini vergül içərinə almağım bisabəbdəyil. Bununla demək istiyirəm ki, bizim Bələdiyyəmiz, onun Əraq şəbəsi və yaxud bilavasitə “paylamaq” işinə mübaşir [cavabdeh] olan Mərkəzi Ev Komitəsi (Sentrodom) na qədər çalışıb say etmişlərən da, lakin bu mətbətlərin “əhaliyə paylamaq” işi genə de bütün mənası ilə zəhərə gəlməmişdir [aydın olmamışdır].

Əlanı [əçiqça] və əskər deyə bilişəm ki, şəhərimizin öylə hissələri var ki, orada tək bir ailə deyil, hatta büsbüütün bir məhələ bala və qadın və çay hissələri [payalarını] almamışdır. Hətta şu iddiəm səbüsət deyildir. Bir ay əqdam [əvvəl] əhaliyə qand, çay paylandığı zaman şəhərimiz məhərabədən yenica çıxmış bir haldə, Mart hadisindən sonra şəhərdən dağlıra-daşları qəmşəş şəhər əhalisinin qismi-əzəmi [cox hissəsi] ya tamamilə öz vətənlərinə, xanmanlarına övdət etməmişdilər [qayıtmamışdılara] və ya ki, övdət edənlər də öylə bala və müsibətlərin güfrat olmuşdular ki, onların hayatı-ictimaiələri büsbüütün dağlımlı, fəna bir haldə idi. Odur ki, böyük fala-kətzədələrin, qacqınların nə nizamlı ev komitələri və nə da başqa bir ictimai idarələri var idiki ki, onların əhvallərinə yəni, onların hissələrinə dünən bu mətbətləri onlar üçün alınsın.

Sübut, şahid üçün uzağa getmek lazımlı deyildir. Hər kəs ki, müsəlman əhəvali-ruhiyiyəsindən bələddir, o şəxsi bir dəfa Çəmbrəkənd, Təzəpür üstü, Novxanlı, Məhəmmədli məhəllələri, Poxlu dərə adlanan məhəllələrə gedib yarımca saat bu məhəllələrin müsəlmanları ilə səhhət etsə, o vaxt manım bu iddiamın eyni-həqiqət [həqiqətin özü] olduğunu bileyin [öz gözü ilə] görüb bileyəkdir. Bunun üçün mən deyirəm ki, şu mətbətlər əhaliyə paylamaq işini öhdəsinə alı Sentrodom bu xüsusiya vazifisini ifa edib bitirmiş hesab etmişin. Gərək əhalisinin bir çoxu, baxusus [xüsusun] müsəlman əhalisi, hələ öz qand, çay hissələrini almamışdır. Öylə deyil ki, bu müsəlman Sentodomda əyan deyildi. Xeyr, bəlkə bu işə əhamiyyət verən yoxdur.

Lakin bu günlərdə təzə bir məsələ zühr etmiş ki, onun sayasında gərək qand, çay payları almayan müsəlmanları da barəsində bir tədbir əqlinsin. O məsələ budur: Lənkəran, Petrovsk, Ənzəli yolları açlığı üçün, türkələr işğal edəndə Bakıdan qaçan əhali Külliyyət Bakıya övdət edirlər. Bünərləndən başqa Hacı-Tərkəndən və başqa yerlərdən Petrovska qaçıb panah gətirənlər də Bakıya daşırlar. Bünərlərin hamisina qaçınçın adı verilib, Sentrodom və sair camiyatlar bünərlər istirahəti və arzaq cəhdətən tamini-hayatları üçün çalışırlar və çərçəflər. Böyük xəbər var ki, bu sentyabrda Bakıdan qaçıb indi Bakıya gələnlərə qand-qay payları daxi verilir və ya ki, veriləcəkdir. Xüsusi “paylar” daxi verilməsə də, “qaçınçın” olduqları üçün qaçınçılara baxan “cəmiyyətlər” vasitəsilə veriləcəkdir. İşböləmə surətənək yaşlı olmamışdır, ki, mərtədə daxi Bakıdan qaçıb dağlırlarda, meşələrdə yaşayan və sentyabr və ya noyabr aylarında Bakıya, evlərinə, qaydan və ancaq nadənsə yalnız “qaçınçın” adı daşımadıqları üçün qand-qayçış qalanlara da onların payları veriləridi?

Əvvəlki qaçınçılardan ilə ikinci qaçınçılardan ancaq birçə fərqləri vardi. Əvvəlkiqa paroxsaldır külü məqdaradə gələrlər və ona görə də gözərənlər. Lakin ikincilər isə at, mal və piyada surətə və özləri də Xocahəsan və Şamaxı yolu ilə şəhərə vərdid [daxil] olurlar. Ona görə də onları heç kəs görəyim və heç kəs dənərini cəll etməyirlər. Buna görə də mən öz tərəfimdən bu qaçınçılara bircaş şey təklif edərdim. Bu günə kimi qand-qay paylarını almayanlar (təkrarən deyirəm: manım yaşındır ki, heç qaçınçın olmayış şəhərdə daimi yaşayışlarından da bir çox müsəlmanlar qand-qay almayıblar) hərhangi öz məhəllələrindən komitələri vərəsə, onlardan bir kağız ələslnar ki, onlara bu noyabr ayında paylanan qand-qay hissələri etməyiblər. Və ya ki, ələslnar bir arıza yaradı. Bələdiyyənin Əraq şəbəsinə versinlər.

Zənimcik, Əraq şəbəsi gərək bu mətbətlər xüsusi etinə etsin. Cənubi, qand-qay almayan əhali şəhərimizdən az deyilir. Hərhangi məsələ rəsmi surətə hall edilərsə ki, qand-qay almayanlara garək öz payları verilsin, o zaman gərək hamiya bın nəzərlər baxılsın. Sentrodomun bu mətbətləri paylayan vəstələri ev komitələrində. Yuxarıda dediyim kimi, Çəmbrəkənd, Novxanlı məhəlləsi, Poxlu dərə kimi hissələrdə özəl məhəllələr var ki, hələ bu gün kimi bu komitələr də hətta təskil edilməmişlər.

Hərhangi məsələyə rəsmi nöqtəyə-nəzərdən baxılsara, bir məhəllənin və yaxud bir ailinən hissəsinə dünən qand-qay almamasında məsuliyyət Sentrodomun deyil, bəlkə Əraq şəbəsinin üzərində. Ona görə də mən qand-qay almayanlara təkif edərdim ki, bu xüsusi daşıyətlərini, ərizələrini bilavasita Əraq şəbəsinə gəndərsinlər.

Məhəmməd Sadig

KƏNDİMİZ MÜQƏSSİR

Bakı şəhərinin əksər əhalisi olmasa da nisbi-əhalisi [əhalisinin yarısı] müsəlmanlardan ibarətdir. Fəqət bununla belə, iş ayığına gəldikdə Bakı Ev Komitələrinin Mərkəzi idarəsi acnabilər alında bulunur və onlar daxi, vəzifələri iqtisadiyyata uğrashımda iken, siyasiyyatı ilə aparırlar, istadıklärini yapırlar. Yalnız mərkəzi idarə, rayon və əçəstək komitələri deyil, şəhərin müsəlman hissəsində olan əksərən ev komitələrinin sadarət, mühüm vəzifələri həm məhəllədə 100-200 nəfər müsəlmanlar arasında bulunan iki-üç nəfər xərçinlərə aiddir.

Bunların həpsi camaatımızın avamlığı və beş-üç nəfər düşünen-lərimizin naz və nəzakət taslaqları [guya kübarlıq göstərərək] böylə “xırda” işlərə əl qatmamasından nəşət edir [meydانا gelir]. Məhəllələrdə ev komitələrinin seçildikdə, kəndlər kömətəyə daxil olmaqdən intiət edərək var qüvvələri ilə özlərini işə basına keçirirler və rayon əçəstək komitələrini və mərkəzi idarəni daxili onlara həvalə edirlər. Nəticədə böylə əsənfək [təessüfüllü] həllər qərəsindən bulunur.

Şimdə, keçən artıq keçmişdir. Keçmişlə ugaraşmayalı və vaxt və iken şəhərimizi düzəltməyə çalışımlı. Quru lafū gazaf [bos söz], çığırıq-bağırdan bir şey hasil olmaz. Məhəllələrdə ev komitələrini yenidən seçməyə başlayırlar və “xırda” işlərin böyük nüfuzlu veraciyini dəşünürək onlara yapışırlar. Ev komitələrinə sadıq, işlek kəndi müsəlmanları keçirəlim və bütün komitələr əmələ gəldikdən sonra, hər rayonun və əçəstək mərkəzi komitəsini və onlardan sonra daxi şəhərlik mərkəzi bacı komitəm: Sentrodom – ki hal-hazırda siyaseti ugaraşdırdan, camaatın iqtisadi ehtiyaclarını və kəndi vəzifəsini unutmuşdur – yenidən intiət edilmişəsi [seçilmişim] talab edəlim və bununla onun firqlarına nəhayət [son] verəlim. Müntəxəblərimiz [seçidlərimiz] dəxi naz və nəzakəti

bir yana buraxaraq, vəzifələrini lazımda ifa edərlərə, iqtisadi ehtiyaclarımızı onlardan əksik rəf etmələr [iqtisadi ehtiyaclarımızı aradan qaldırmaqdə onlardan geri qalmazlar]. Bu işə şimdidiən və ciddən başlamaq lazımdır.

Əbdülvahab Məhəmmədzadə

BAKİ XƏBƏRLƏRİ

- Tağıyev Ünas [qızılar] gimnaziyası mülkündə yerləşdirilmiş Əraq Nazarəti kanunu-avvalın [dekabrin] 5-indən etibarən “Natsional” məhmanxanasına köməkdür.

- Kanuni-avvalın 4-ündə istiqraz müsəssələrinin nümayəndələri ilə Müttəfiqlərin müyəndələrinin müştərək iclası vəqəf olmuşdur. İşbu iclasda qət edilmişdir ki, Mərkəzi Kaspi Donanması tərəfindən apaların sarvat, Dövlət Bankasına qaytarılış. Dövlət Bankası bundan sonra geniş suradət məmələtə [əməliyyətlər] başlayaraq, başqa istiqraz müsəssələrinin işləməsinə müvənətdə bulunacaqdır [kömək göstəracakdır].

Əvvəllərdə mərkəzi idarəden asılı olan Dövlət Bankası, simdi Mərkəzi Nazarətinə verilir.

Vaporlar vürüdü [gəmilərin gəlişi]

Kanuni-avvalın [yanvarın] 4-ündə Ənzəlidən “Aleksandr” nam [adlı] vapor varid olmuşdur. Vaporla Müttəfiqlər qoşunları gəlməmiş. Həmin gün də Ənzəlidən “Aleksandr” nam vapor varid olmuşdur. İşbu vapor yedəyində “Vera” nam barjanı gətirmişdir. Barjada 700-ədək sənətin gəlməmişdir. Kanuni-avvalın 4-də Astaradan “Soyuz” nam vapor gəlməmişdir. Vaporda Bicərəxov dəstəsi gəlməmişdir. Həmin gün Lənkərandan “Pirbazar” vaporu sənətin və saldat gətirmişdir.

İretski

Bakının on qoca camaat xadimlərindən İretski straqagun vəfat etmişdir. İretski, daima Bələdiyyə Məclisində olası olub, qədəfən İretski straqagun vəfat etmişdir. Bələdiyyə Məclisi üzvü sıfəti ilə İretski mərəfət və siyahıya işlərindən artıq diqqət verərək müvəffəqiyət daxili qazanmışdır. Böyük xalq mərəfət və siyahıya nöqtəyə-nəzərdən Bakı şəhəri, Rusiyadan birinci şəhərlərdən hesab olunur. Eyni zamanda İretski bələdiyyə işlərindən farıq [asuda] olunda damaata və camiyat işlərində çalışıraq, bir çox camiyətlərin feal üzvlərindən iddi. İretski ömrünün əlli ildən ziyanasını Bakıda qazanmışdır.

GÜRCÜSTANDA

Tiflis general-qubernatoru böylə bir icbari qərədədən nəşr etmişdir:

Gürcüstan Cümhuriyyəti vətəndaşları [olmaya] və müyəyan kasibə [işlə] istiqət etməyin [məşək olmayı] şəxslərin tahtıdərəmdə bulunan [idarə] etdiyim] general-qubernatorluq dairəsindən yaşamaları məmənudur [qadağandır]. Bu şəxslər bir həftə zərfində general-qubernatorluq dairəsindən çıxış getməlidir. Möhəlit quraranadakar hər kas getməsə, zəbtiyə [asayıq] qanunu ilə gəndərlərənək. Müəyyən işi olmayan fəhlələr, Kəsbkarlar [Həmkarlar] ittifaqında, yaxud Gürcüstan demokratiyasının [xalqının] bilməməni [manezi] etimai azadlıq olacaqını ümidiyərən. Gürcü talabələri andiçərlər ki, aləmi-bəşarıyyatın amali-alisi [fülvə amali] olan milli, etimai azadlıq öz qanları ilə mühafizə və müdafiə edəcəklərdir.

“Tiflis Darləfürunu [Universiteti] talabələrinin ümumi iclası, azad Gürcüstanın inqilabçı hökumətini təbrik etməkə amın olub ki, hökumət nümayəndələri öz təcrübəli ciddiyətlərinin gürcü millətinin milli və etimai azadlığının möhkəmlaşması yolunda şərəf edəcəklərdir. Cənab inqilabçı Gürcüstan demokratiyasının [xalqının] bilməməni [manezi] etimai azadlıq olacaqını ümidiyərən. Gürcü talabələri andiçərlər ki, aləmi-bəşarıyyatın amali-alisi [fülvə amali] olan milli, etimai azadlıq öz qanları ilə mühafizə və müdafiə edəcəklərdir.”

İclas sədri Kobaxidze.”

Elan

Azərbaycan Hökuməti cəbindək [nəzdindəki] Fövgələdə İstintaq Heyəti mart ayından Azərbaycan Türk Ordusunun Bakını işlədi və xatə kimi zararlıdan ələn olub, qəsəbdən [şəxslər] ərizələr qəbul edir. Hər gün saat 10-30-3-ə kimi “Metropol” məhmanxanasında 28 və 29 nömrəli otəqlərdə.

b - 11

Şurayı-Milli idarəsindən elan

Şəhərlərdən, qəzərlərdən və camiyətlərdən intiət edilərək [seçilərək] Bakı şəhərinə varid olan Azərbaycan Məclisi-Məbusanı aşzadən və Bakı şəhərindən əzadın lazımlı olmamışdır. Mərkəzli idarələr vəzifələri vəzifələrindən intiət edərək var qüvvələri ilə özlərini işə basına keçirirler və rayon əçəstək komitələrini və mərkəzi idarəni daxili onlara həvalə edirlər. Nəticədə böylə əsənfək [təessüfüllü] həllər qərəsindən bulunur.

Şimdə, keçən artıq keçmişdir. Keçmişlə ugaraşmayalı və vaxt və iken şəhərimizi düzəltməyə çalışımlı. Quru lafū gazaf [bos söz], çığırıq-bağırdan bir şey hasil olmaz. Məhəllələrdə ev komitələrini yenidən seçməyə başlayırlar və “xırda” işlərin böyük nüfuzunun onlara yapışmasını. Ev komitələrinə sadıq, işlek kəndi müsəlmanları keçirəlim və bütün komitələr əmələ gəldikdən sonra, hər rayonun və əçəstək mərkəzi komitəsini və onlardan sonra daxi şəhərlik mərkəzi bacı komitəm: Sentrodom – ki hal-hazırda siyaseti ugaraşdırdan, camaatın iqtisadi ehtiyaclarını və kəndi vəzifəsini unutmuşdur – yenidən intiət edilmişəsi [seçilmişim] talab edəlim və bununla onun firqlarına nəhayət [son] verəlim. Müntəxəblərimiz [seçidlərimiz] dəxi naz və nəzakəti

“İşbu kəndlər dağlılıq yəğməni edilməmişdir”: burada adaların əksəriyyəti qızılıtlı təhrif edilmiş olaraq verilmişdir. Mükümün mərəbətədə bərpa etdi.

b/15 3 - 1

Bu gün cümə günü saat 4 tamada “Türk Ocağı” binasında Azərbaycan Məsələman İctimaiyyəti-Inqilabçıyyət Fırqəsi [Sosialist-Inqilabçı Partiyası] üzvlərinin ümumi iclası olacaqdır. Baxılacaq məsələlər:

“İşbu kəndlər dağlılıq yəğməni edilməmişdir”: burada adaların əksəriyyəti qızılıtlı təhrif edilmiş olaraq verilmişdir. Mükümün mərəbətədə bərpa etdi.

“Amasayı Hüsaməddin”: Türk tədqiqatçısı Hüseyin Hüsaməddin nəzərdə tutulur.

“Böyükdən”: Böyükdən nəzərdə tutulur.

“Böyükdən”: Böyükdən nəzərdə tutulur.

“Böyükdən”: Böyükdən nəzərdə tutulur.

“Böyükdən”: Böyükdən nəzərdə tutulur.

<p

